




# EPSON EM-C8101 Series

EN Start Here  
RU Установка

UK Встановлення  
KK Осы жерден бастаңыз



© 2024 Seiko Epson Corporation  
Printed in XXXXXX



Contents may vary by location.

В зависимости от региона комплектация может отличаться.


Вміст може відрізнятися залежно від країни.

Құрамы жеткізілетін елге байланысты әртүрлі болады.




Do not connect a USB cable unless instructed to do so.  
Не подключайте кабель USB до тех пор, пока не появится указание сделать это.  
Не під'єднуйте кабель USB, доки не отримаєте вказівки зробити це.  
Нұсқау берілмесе, USB кабелін жалғамаңыз.


## Setting Up the Printer




Remove all protective materials.  
Снимите все защитные материалы.  
Видаліть усі захисні матеріали.  
Барлық қорғау материалын алып тастаңыз.




Insert the output tray.  
Вставьте выходной лоток.  
Вставте вихідний лоток.  
Шығыс науаны енгізіңіз.



Open.  
Откройте.  
Відкрийте.  
Ашыңыз.



Press the ink supply unit tray, and then pull it out.  
Нажмите на лоток контейнера с чернилами и вытащите его.  
Натисніть на лоток пристроїв подачі чорнил і витягніть його.  
Сия беру блогының науасын басыңыз, содан соң оны тартып алыңыз.




Shake the ink supply unit 10 times well.  
Тщательно встряхните контейнер с чернилами 10 раз.  
Добре потрясіть пристрій подачі чорнил 10 разів.  
Сия беру блогын 10 рет жақсылап шайқаңыз.

For the initial setup, make sure you use the ink supply units that came with this printer. Depending on your printer model, the included ink supply units may not be used as replacement ink supply units after initial setup. The initial ink supply units will be partly used to charge the print head. These ink supply units may print fewer pages compared to subsequent ink supply units.


Для первоначальной настройки используйте контейнеры с чернилами из комплекта поставки принтера. В зависимости от модели принтера входящие в комплект поставки контейнеры с чернилами могут не использоваться в качестве сменных контейнеров с чернилами после первоначальной настройки. Некоторое количество чернил из первых контейнеров с чернилами будет использовано для заправки печатающей головки. Поэтому рабочий ресурс этих контейнеров может оказаться несколько ниже по сравнению со следующими.

Для виконання початкового встановлення переконайтеся, що ви використовуєте контейнери з чорнилом, які отримали в комплекті з цим принтером. Залежно від моделі вашого принтера, контейнери з чорнилом, який входить до комплекту, можна не використовуватися як змінні контейнери з чорнилом після початкового налаштування. Перші контейнери з чорнилом будуть часткового використані для заправки друкувальної головки. Цих контейнерів із чорнилом вистачить на друк меншої кількості сторінок у порівнянні з подальшими пристроями подачі чорнил.


Бастапқы реттеу үшін, осы принтермен бірге берілетін сия беру блоктарын қолданып жатқаныңызды тексеріңіз. Принтеріңіздің үлгісіне байланысты, бастапқы баптаудан кейін бірге жүретін сия салынған контейнерді ауыстырылатын сия салынған контейнер ретінде пайдалану мүмкін болмайды. Басып шығару бастиегін толтыру үшін бастапқы сия беру блоктары жартылай пайдаланылады. Бұл сия беру блоктары одан кейінгі сия беру блоктарымен салыстырғанда азырақ беттерді басып шығаруы мүмкін.




Unpack.  
Выполните распаковку.  
Розпакуйте.  
Қаптамадан шығару.




Fit the ink supply unit into the ink supply unit tray.  
Вставьте контейнер с чернилами в лоток.  
Вставте контейнер із чорнилом у лоток контейнерів із чорнилом.  
Сия беру блогын сия беру блогының науасына орнатыңыз.



Insert and close. Install all ink supply units as well.  
Вставьте и закройте. Таким же образом вставьте все контейнеры с чернилами.  
Вставте та закрийте. Так само установіть усі контейнери з чорнилом.  
Салып, жабыңыз. Сондай-ақ сия беру блогын орнатыңыз.



Connect and plug in.  
Выполните подключение к сети питания.  
Під'єднайте та підключіть.  
Жалғаңыз және электр




Turn on.  
Включите устройство.  
Увімкніть.  
Қосу.




Select a language and time.  
Выберите язык и время.  
Виберіть мову й час.  
Тілді және уақытты таңдаңыз.




Wait until the charging is finished.  
Дождитесь окончания процесса заправки чернилами.  
Зачекайте доки завершиться заряджання.  
Толтыру аяқталғанша күтіңіз.




Pull out.  
Вытяните.  
Витягніть.  
Тартып шығарыңыз.



Pinch and slide the edge guides.  
Необходимым образом передвиньте боковые направляющие.  
Стисніть і зсуньте напрямні.  
Жиектік бағыттағыштарды қысып, сырғытыңыз.



Load A4 size paper toward the back of the paper cassette with the printable side face down then slide the front edge guide to the paper.  
Загрузите бумагу формата А4, прижав ее к задней стороне кассетного лотка для бумаги, так, чтобы сторона, на которой будет производиться печать, была обращена вниз, затем установите переднюю направляющую по размеру бумаги.  
Завантажте папір формату А4 в напрямку задньої частини паперової касети друкованою стороною донизу, а потім зсуньте передню напрямну до паперу.  
А4 өлшемді қағазды басылатын бетін төмен қаратып, қағаз кассетасының артына қарай жүктеңіз, содан кейін алдыңғы жиектік бағыттағышты қағазға сырғытыңыз.




**17** Set the paper size and paper type for the paper cassette. You can change these settings later.

Задайте размер и тип бумаги для кассеты. Позднее эти настройки можно будет изменить.

Налаштуйте розмір і тип паперу для касети. Ви можете змінити ці параметри пізніше.

Қағаз кассетасы үшін қағаз өлшемі мен түрін реттеңіз. Бұл параметрлерді кейін өзгертуге болады.



Select where the fax will be used, and then make fax settings. You can change these settings later. If you do not want to make settings now, close the fax settings screen.

Укажите, где будет использоваться факс, а затем задайте настройки факса. Позднее эти настройки можно будет изменить. Если нет необходимости вносить изменения в настройки прямо сейчас, закройте экран настроек факса.

Виберіть місце, де буде використовуватися факс, а потім налаштуйте параметри факсу. Ви можете змінити ці параметри пізніше. Якщо ви не бажаєте виконувати налаштування зараз, закрийте екран налаштування факсу.


Факс қайда қолданылатын таңдаңыз, сосын факс параметрлерін реттеңіз. Бұл параметрлерді кейін өзгертуге болады. Егер параметрлерді қазір орындай алмасаңыз, факс параметрлері экранын жабыңыз.

**19** Connect a phone cable.

Подключите телефонный кабель.

Підключіть телефонний кабель.

Телефон кабелін жалғаңыз.




Connecting to PSTN or PBX.

Подключение к PSTN или PBX.

Підключення до PSTN або PBX.

PSTN немесе PBX станциясына жалғау.



Connecting to DSL or ISDN.

Подключение к DSL или ISDN.

Підключення до DSL або ISDN.

DSL немесе ISDN станциясына жалғау.


Available phone cable	RJ-11 Phone Line / RJ-11 Telephone set connection.
Телефонный кабель в наличии	Телефонная линия RJ-11/оборудование для телефонных линий RJ-11.
Доступный телефонный кабель	Телефонна лінія RJ-11 / Підключення телефонного апарата RJ-11.
Қолжетімді телефон кабелі	RJ-11 телефон желісі/RJ-11 телефон жинағының қосылымы.

Depending on the area, a phone cable may be included with the printer, if so, use the cable.

В зависимости от региона телефонный кабель может прилагаться к принтеру. В этом случае используйте прилагаемый кабель.

Залежно від регіону телефонний кабель може входити до комплекту принтера, якщо це так, використовуйте кабель.

Аумаққа байланысты принтермен бірге телефон кабелі қамтылған болуы мүмкін, солай болса, сол кабельді пайдаланыңыз.




If you want to share the same phone line as your telephone, remove the cap and then connect the telephone to the EXT. port.

Для использования существующей телефонной линии снимите колпачок и подключите телефон к порту EXT.

Якщо потрібно розподілити таку ж телефонну лінію, що й для телефону, зніміть кришку та підключіть телефон до порту EXT.

Телефонның желісін ортақ пайдаланғыңыз келсе, қақпақты алыңыз, содан кейін телефонды EXT. портына жалғаңыз.






Check the on-screen instructions, and then select [Approve]. Next, select where the printer will be used.

Просмотрите инструкции на экране, затем выберите [Подтвердить]. Затем укажите, где будет использоваться принтер.

Дотримуйтесь інструкцій на екрані, а потім виберіть [Погодитися]. Далі виберіть місце, де буде використовуватися принтер.

Экрандағы нұсқауларды тексеріп, [Бекіту] тармағын таңдаңыз. Кейін принтер қайда қолданылатынын таңдаңыз.



**25** Connect your computer or smart device with the printer. Visit the website to install software and configure the network.

Подключите компьютер или интеллектуальное устройство к принтеру. Чтобы установить программное обеспечение и настроить сеть, посетите указанный ниже веб-сайт.

Підключіть комп'ютер або смарт-пристрій до принтера. Щоб встановити програмне забезпечення та налаштувати мережу, перейдіть на вебсайт.

Компьютерді немесе смарт құрылғыны принтермен жалғаңыз. Бағдарламалық құралды орнатып, желіні конфигурациялау үшін веб-сайтқа өтіңіз.



## PS/PCL driver

Download the executable file of the driver from the Epson support website.

Загрузите исполняемый файл драйвера с сайта технической поддержки Epson.

Завантажте виконуваний файл драйвера з вебсайту підтримки Epson.

Epson қолдау веб-сайтынан драйвердің орындау файлын жүктеп алыңыз.

➔ <http://www.epson.eu/Support> (Europe)  
<http://support.epson.net/> (outside Europe)

## Questions?

For information on using the printer, see the *User's Guide* on our Web site. Select **Support** to access the manuals.

Інформацію об використанні принтера см. в *Руководстве пользователя* на нашем веб-сайте. Для получения доступа к руководствам выберите **Поддержка**.

Для отримання інформації про використання принтера див. *Посібник користувача* на нашому вебсайті. Щоб отримати доступ до посібників, виберіть **Підтримка**.

Принтерді пайдалану туралы ақпаратты веб-сайтымыздағы **Пайдаланушы нұсқаулығынан** қараңыз. Нұсқаулықтарға кіру үшін **Қолдау көрсету** тармағын таңдаңыз.



<https://epson.sn>

All trademarks are the property of their respective owners and used for identification purposes only.

Maschinenlärminformations-Verordnung 3. GPSGV: Der höchste Schalldruckpegel beträgt 70 dB(A) oder weniger gemäß EN ISO 7779.

Das Gerät ist nicht für die Benutzung im unmittelbaren Gesichtsfeld am Bildschirmarbeitsplatz vorgesehen. Um störende Reflexionen am Bildschirmarbeitsplatz zu vermeiden, darf dieses Produkt nicht im unmittelbaren Gesichtsfeld platziert werden.

Для пользователей из России срок службы: 5 лет.

Ürünün Sanayi ve Ticaret Bakanlığınca tespit ve ilan edilen kullanma ömrü 5 yıldır.

Tüketicilerin şikayet ve itirazları konusundaki başvuruları tüketici mahkemelerine ve tüketici hakem heyetlerine yapabilir.


Üretici: SEIKO EPSON CORPORATION  
 Adres: 3-5, Owa 3-chome, Suwa-shi, Nagano-ken 392-8502 Japan  
 Tel: 81-266-52-3131  
 Web: <http://www.epson.com/>

The contents of this manual and the specifications of this product are subject to change without notice.



# EPSON EM-C8101 Series


**AZ** Buradan Başlat **TK** Şu yerden başla  
**BE** Пачаць адсюль **UZ** Ishni boshlash qo'llanmasi



Məkandan asılı olaraq məzmunlar dəyişə bilər.  
 Змест можа адрознівацца ў розных рэгіёнах.  
 Materiallar sebite görə dürlüçə bolup bilər.  
 Mamlakatga qarab tarkib farq qilishi mumkin.

**Təlimatda qeyd edilmədiyi təqdirdə USB naqili qoşmayın.**  
 Не підключайте USB-кабель, калі не атрымалі адпаведнай інструкцыі.  
 Eger yörite görkezilməse, onda USB kabeli birikdirməñ.  
**Shunday qilish haqida ko'rsatma berilmasa, USB kabelini ulamang.**

## Setting Up the Printer




Bütün qoruyucu materialları çıxarın.  
 Зніміце ахоўныя матэрыялы.  
 Əhli gorag materiallarını ayırın.  
 Barcha himoya materiallarını olib tashlang.

**2** Çıxış altlığını daxil edin.  
 Устаўце прыёмны латок.  
 Çyküş lotoguny salyñ.  
 Chiqarish tarnovini joylang.

**3** Açın.  
 Адкрыўце.  
 Асуñ.  
 Oching.

**4** Mürəkkəb təchizatı üçün qurğı altlığını basın, sonra onu çölə dartın.  
 Націсніце на латок блока з чарнілам, а потым выцягніце яго.  
 Syýa beriş blogy lotoguny basyñ we çekip çykaryñ.  
 Siyoh uzatish bloki tarnovini bosing va uni chiqarib oling.



**5** Mürəkkəb təchizatı qurğusunu 10 dəfə yaxşı silkələyin.  
 Добра страсяніце блок з чарнілам 10 разоў.  
 Syýa beriş bloguny 10 gezek mazaly çaykañ.  
 Siyoh uzatish blokini 10 marta yaxshilab silkiting.

**İlkin quraşdırma üçün bu printerin üzərində verilən mürəkkəb kartrici qurğularından istifadə etdiyinizə əmin olun. Printerin modelindən asılı olaraq, daxil edilmiş mürəkkəb təchizatı qurğuları ilkin quraşdırmadan sonra əvəzedici mürəkkəb təchizatı qurğuları kimi istifadə edilə bilməz. İlkin mürəkkəb təchizatı kartriclərindən çap başlığını doldurmaq üçün qismən istifadə olunacaqdır. Bu mürəkkəb təchizatı qurğuları sonrakı mürəkkəb təchizatı qurğuları ilə müqayisədə daha az səhifə çap edə bilər.**

Пры пачатковым наладжанні пераканайцеся, што вы выкарыстоўваеце блокі падачы чарніла, якія пастаўляюцца з гэтым прынтарам. У залежнасці ад мадэлі прынтара такія блокі падачы чарніла могуць быць непрыдатнымі для выкарыстання ў якасці зменных блокаў падачы чарніла пасля пачатковага наладжвання прынтара. Пачатковыя блокі з чарнілам будуць часткова выкарыстоўвацца для запраўкі друкавальнай галоўкі. З дапамогай гэтых блокаў з чарнілам, магчыма, будзе надрукавана менш старонак у параўнанні з наступнымі блокамі з чарнілам.

İlkin gezek gurnamak için, şu printerin yany bilen gelen syýa beriş bloklaryny ulanyñ. Printeriniñ modeline baglylykda, bilelikde berlen syýa beriş bloklaryny ilkinji gurnawdan soñra ätiýaçlyk syýa beriş bloklary hökmünde ulanyñ bolmazlygy mümkin. Çap ediji golowka syýa goybermek için, başlangyç syýa beriş bloklary kem-käsləyin ulanylar. Soñrakı syýa beriş bloklaryna garanyñda, ol syýa beriş bloklarynyñ az sahypa çap etmegi mümkündür.

**Daşlabki sozlash uchun ushbu printer bilan birga berilgan siyoh uzatish bloklaridan foydalanayotganingizga ishonch hosil qiling. Printer modelingizga qarab taqdim etilgan siyoh ta'minlagichlari daşlabki sozlashdan keyin almashiriladigan siyohlari sifatida ishlatilmasligi mumkin. Chop etish kallagini to'ldirish uchun daşlabki siyoh uzatish bloklaridan qisman foydalaniladi. Mazkur siyoh uzatish bloklari navbatdagi siyoh uzatish bloklariga nisbatan kamroq qog'oz chop etishi mumkin.**

**6** Qablaşdırmanı aç.  
 Распакуйце.  
 Gapdan çykaryñ.  
 O'ramni oching.

**7** Mürəkkəb təchizatı qurğusunu mürəkkəb təchizatı qurğusu altlığına siğşdirin.  
 Устаўце блок з чарнілам у латок блока з чарнілам.  
 Syýa beriş bloguny syýa beriş blogunyñ lotogyna sygdyryñ.  
 Siyoh uzatish blokini siyoh uzatish bloki tarnoviga joylang.

**8** Daxil edin və bağlayın. Bütün mürəkkəb təchizatı qurğularını da quraşdırın.  
 Устаўце латок і закрыйце.  
 Усталюйце такім жа чынам усё блокі з чарнілам.  
 Girizip ýaryñ. Əhli syýa beriş bloklaryny hem dakyñ.  
 Joylang va yoping. Barcha siyoh uzatish bloklarini xuddi shunday o'rnatyng.

**9** Bağlayın və qoşun.  
 Падключыце і ўключыце ў разетку.  
 Birikdiriñ we dakyñ.  
 Ulang va rozetkaga suqing.

**10** Yandırıñ.  
 Уключыце прыладу.  
 Асуñ.  
 Yoqing.

**11** Dil və vaxt seçin.  
 Выберыце мову і час.  
 Dil we wagt saylañ.  
 Til va vaqtni tanlang.


**12** Check if all ink supply units that came with this printer are installed. Touch OK to start installing. Initialization is complete.

Yükləmə bitənədək gözləyin.  
 Пачакайце, пакуль завершыцца загрузка.  
 Guýmak gutaryança garaşyñ.  
 To'ldirish yakunlanguncha kuting.

**13** Dartın.  
 Выцягніце.  
 Çekip çykaryñ.  
 Chiqarib oling.

**14** Barmaq ucu ilə çəkin və kənar bələdçiləri sürüşdürün.  
 Зацісніце і высуньце бакавыя накіравальныя.  
 Gyra gönükdirijilerini çümmükläp süşürin.  
 Tekislagichlarni qisgan holda suring.

**15** A4 ölçülü kağızı kağız kasetinin arxasına doğru çap edilmiş üzü aşığı olmaqla yükəyin və ön kənar bələdçini kağıza sürüşdürün.  
 Загрузіце паперу памеру A4 ззаду касеты для паперы паверхняй для друку ўніз і прысуньце пярэдняю бакавую накіравальную да паперы.  
 Çap edilýän yüzüni aşak edip, kagyž kassetasynyñ yzyna tarap A4 ölçegli kagyž goyuñ we öñdäki gyra gönükdirijisini kagyž bakan süşürin.  
 Qog'oz kassetasining orqa tomoniga A4 o'lchamli qog'ozning chop etiladigan tomonini teskari qilib soling, keyin tekislagichni qog'ozgacha suring.




**17** Kağız kaseti üçün də kağızın ölçüsü və kağız növünü təyin edin. Bu parametrləri daha sonra dəyişə bilərsiniz.

Задайте памер і тып паперы для касеты для паперы. Вы можаце змяніць гэтыя налады пазней.

Kagyz kassetasy üçün kagyz ölçegini we kagyz görnüşini belläñ. Bu sazlamalary soñ üýtgedip bilersiñiz.

Qog'oz kassetasi uchun qog'oz o'lchami va qog'oz turini o'rnatyng. Bu sozlamalary keyinchalik o'zgartirish mumkin.




Faksin istifadə olunacağı yeri seçin, sonra faks parametrlərini qurun. Bu parametrləri daha sonra dəyişə bilərsiniz. Parametrləri indi qurmaq istəmirsinizsə, faks parametrləri ekranını bağlayın.

Выберите, где будет использоваться факс, а потом задайте наладки факса. Вы можете изменить эти настройки позже. Если вы не хотите настраивать факс, закройте экран наладки факса.


Faksyñ ulanyljak ýerini saýlap, faks sazlamalaryny belläñ. Bu sazlamalary soñ üýtgedip bilersiñiz. Sazlamalary şu wagt bellemek islemeýän bolsañyz, faks sazlamalary ekranyny ýapyñ.

Faksdan qayerda foydalanilishini tanlang va keyin faks sozlamalaryni o'rnatyng. Bu sozlamalaryni keyinchalik o'zgartirish mumkin. Agar sozlamalaryni o'rnatishni istamasangiz, faks sozlamalaryni ekranini yoping.

**19** Telefon naqilini qoşun. Poddключыце тэлефонны кабель. Telefon kabelini birikdiriñ. Telefon kabelini ulang.



PSTN və ya PBX-ə qoşulur. Poddключэнне да PSTN або PBX. PSTN toruna ya-da PBX-e birikdirmek. PSTN yoki PBXga ulanish.




DSL və ya ISDN-ə qoşulur. Poddключэнне да DSL або ISDN. DSL-e ya-da ISDN-e birikdirmek. DSL yoki ISDNga ulanish.

Mövcud telefon naqili	RJ-11 Telefon Xətti/RJ-11 Telefon bağlantısı.
Даступны тэлефонны кабель	Падключэнне да тэлефоннай лініі RJ-11 / тэлефоннага апарата RJ-11.
El'yeterli telefon kabeli	RJ-11 telefon liniyası/RJ-11 telefon toplumu birikmesi.
Mavjud telefon kabeli	RJ-11 telefon tarmog'i/RJ-11 telefon tarmog'iga ulanish to'plami.

**Sahədən asılı olaraq telefon naqili printerlə daxil edilə bilər və bu zaman naqildən istifadə edilməlidir.**

У залежнасці ад мясцовасці тэлефонны кабель можа ўваходзіць у комплект пастаўкі прынтара. Калі так, выкарыстоўвайце гэты кабель. Sebite baglylykda, telefon kabeliniñ printeriñ ýany bilen berilmegi mümkin, eger şeýle bolsa, şol kabeli ulanyñ.

**Qurilma xarid qilingan mamlakatga qarab printer bilan birga telefon kabeli ham berilishi mumkin. Kabel berilgan holda, o'sha kabelni ishlatyng.**



Telefonunuzla eyni telefon xəttini paylaşmaq istəyirsinizsə, qarağı açın və telefonu EXT. portuna qoşun.

Калі вы хочаце карыстацца той жа самай лініяй, да якой падключаны і ваш тэлефон, зніміце вечка і падключыце тэлефон да порта EXT.

Telefonyñyz bilen şol telefon liniyasyny paýlaşmak isleýän bolsañyz, garağy aýryp, telefony EXT. portuna birikdiriñ.

Agar ushbu telefon tarmog'idan telefon uchun ham foydalanmoqchi bo'lsangiz, qopqoqchani olib tashlang va telefonni EXT. portiga ulang.






Ekran üzərində verilən təlimatları yoxlayın, sonra [Təsdiqlə] seçin. Daha sonra printerin istifadə olunacağı yeri seçin.

Азнаёмцеся з інструкцыямі на экране, а затым выберыце [Зацвердзіць]. Потым выберыце, дзе будзе выкарыстоўвацца прынтар.

Ekrandaky görkezmeleri barlap, [Tassykla] saýlañ. Soñra, printeriñ ulanyljak ýerini saýlañ.

Ekrandagi ko'rsatmalarni tekshiring va keyin [Tasdiqlash] bandini tanlang. Keyin printerdan qayerda foydalanilishini tanlang.



**25** Kompüter və ya smart cihazınızı printerə qoşun. Proqram təminatını quraşdırmaq və şəbəkəni konfigurasiya etmək üçün veb-sayta daxil olun.

Падключыце камп'ютар або смарт-прыладу да прынтара. Наведайце сайт, каб усталяваць праграмае забеспячэнне і наладзіць сетку.

Komp'yuteriñizi ya-da akylyly enjamy printer bilen birikdiriñ. Websaýta girip, programma üpjünçiligini gurnañ we tory düzüñ.

Kompyuteringiz yoki smart qurilmani printer bilan ulang. Dasturiy ta'minotni o'rnatish uchun veb-saytga kiring va tarmoqni sozlang.



### PS/PCL driver

Drayverin icra olunan faylini Epson dəstək saytından endirin.

Спампуйце выканальны файл драйвера з вэб-сайта падтрымкі Epson.

Epson goldaw websaýtyndan draýveriñ ýerine ýetirilýän faýlyny göçürüp alyñ.

Drayverning bajariluvchi faylini Epson qo'llab-quvvatlash veb-saytidan yuklab oling.

➔ <http://www.epson.eu/Support> (Europe)  
 ➔ <http://support.epson.net/> (outside Europe)

## Questions?

Printerdən istifadə ilə bağlı məlumat üçün veb-saytımızda **İstifadəçi Təlimatına** baxın. Təlimat kitabçalarına daxil olmaq üçün **Dəstək** seçin.

Для атрымання інфармацыі пра выкарыстанне прынтара гл. **Кіраўніцтва карыстальніка** на нашым вэб-сайце. Для атрымання доступу да кіраўніцтваў выберыце **Падтрымка**.

Printeri ulanmak barada maglumat üçün, Websaýtymyzdaky **Ulanjy gollanmasyna** serediñ. Gollanmalara girmek üçün, **Goldaw** saýlañ.

Printerdan foydalanish bo'yicha ma'lumotlar olish uchun veb-saytimizdagi **Foydalanuvchi qo'llanmasiga** qarang. Qo'llanmalarga kirish uchun **Qo'llab-quvvatlash** bandini tanlang.



<https://epson.sn>